

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ

FƏNN SİLLABUSU

Təsdiq edirəm: AMEA-nın müxbir üzvü, prof. Qurbanov E.M.
(kafedra müdürü)

İmza: 
Tarix: " 16 " IX 2019-ci il

Kafedra: Ботаники

Fakültə:Биологический

Ixtisas:Биология

I. Fənn haqqında məlumat

Fənnin adı: Микология
Tədris yükü (saat) cəmi: 30 mühazirə 15 (laboratoriya) 15

Tədris ili 2019-2020 Semestr 6 Bölmə rus

Kredit sayı : 3

II. Müəllim haqqında məlumat: Мехтиева Лала Неймет кызы, доцент,
кандидат биологических наук

Məsləhət günləri və saatları: I-IV günlər saat 10-14

E-mail ünvanı:

İş telefonu:_(012) 539 04 41

III. Tələb olunan dərsliklər və dərs vəsaitləri:

Əsas:

- 1.Билай В.И. "Основы общей микологии" М.1989
- 2.Горленко М.В "Курс низших растений"М.1981
- 3.Мюллер Э..Леффлер.В"Микология" М.1995
- 4.Гарипова Л.В. "Основы микологии" М.2005
- 5.İbrahimov A.Ş. Abdulova Z.A.Mehdiyeva L.N "Mikologiya" Bakı, BDU,2008.

Əlavə:

- 1.Переведенцева Л.Г."Микология.Грибы и грибоподобные организмы"М.2012
- 2.Дьяков Ю.Т..Сергеев А.Ю "Микология сегодня"М.2016
- 3.Cəbrayılzadə S.M."Mikologiya". Bakı, ADPU. 2014
- 4.Namazov N.R.Həsənov X.Ə. "Göbeləklərin sistematikası".SDU.2015

IV.

Fənnin məqsədi -göbələklər haqqında tam elmi biliyə malik olmaq.

Fənnin vəzifəsi- göbələklərin morfolojiyası,növ tərkibi,yayılması,çoxalması,xəstəlik əmələ gətirməsi,sənayedə,kənd təsərrüfatında və tibbdə əhəmiyyətini,bitki və heyvanat aləmi ilə oxşarlığını və onların müstəqil heterotrof eukariot orqanizm kimi şərh etməkdir.

Fənnin mənimsənilməsi üçün tələbələr

Bilməlidir:

- mikologianın predmeti,vəzifələri,tarixi və inkişafını
- göbələklərin insanlarda,heyvanlarda,quşlarda,bitkilərdə və həşəratlarda əmələ gətirdiyi xəstəliklər
- göbələklərin ayrı-ayrı şöbələri,sinif,sıra,cins və növlərin haqqında geniş məlumatı.
- mikologianın elmi, texniki tədris,tibbi eləcədə insanlar üçün əhəmiyyətini.
- göbələklərin sintez etdiyi bioloji aktiv maddələri
- göbələklərin ali bitkilərin kök ucları ilə birlikdə(şərikli) əmələ gətirdikləri mikorizaları.
- göbələklərin saprotrof,biotrof və obliqat fakültətiv həyat tərzini
- tibbdə,sənayedə və kənd təsərrüfatında istifadə olunan göbələkləri

Bacarmalıdır:

- mikroskopla sərbəst işləməyi
- göbələk kulturası ilə davranmaq qaydalarını
- mikroskopik və makroskopik göbələklərin cinsini,növünü təyin etməyi.
- göbələklərin becərilməsi üçün qidalı mühitlərin hazırlanmasını.

Yiyələnməlidir:

- göbələk kulturaları ilə davranmaq üçün laboratoriya cihazları və avadanlıqları ilə işləmək qaydalarına.
- göbələkləri təyin etmək üçün təyinedici kitablardan istifadə etmək qaydalarına
- göbələklərin becərilmə üsullarının prinsiplərinə
- göbələklərin təmiz kulturaya çıxarılması metodlarına
- göbələklərin morfo-kultural əlamətlərinin öyrənilməsi metodlarına.
- göbələklərin,fizioloji,biokimyəvi xüsusiyyətlərinin öyrənilməsinə.

Fənnin tədrisində mövzulara uyğun hazırlanmış slaytların nümayisi üçün noutbuk,projektorun olması çox vacibdir.Müasir düvrün əsas tələblərindən biri göbələkləri əyani,təzə halda öyrənməkdir.Bu məqsədlə ibtidai və ali göbələklərin yayıldığı zonalarda, tələbələrlə birlikdə çöl təcrübələri keçərək,bu orqanizmlərlə canlı halda tədqiqat aparılmalıdır.Göbələklərin cins və növlərini təyin etmək üçün müasir,rəngli təyinedicidən,rəngli şəkillərdən istifadə edilməsi vacibdir.

V.Fənnin təqvim planı:

Həftələr	Mövzunun adı və qısa icmali	Mühazi rə	Labora- toriya	Sa at	Tarix
1	<p>Mövzu № 1 Характеристика отделов – Myxomycota и Plasmodiophoramycota.</p> <p>Qısa icmali :</p> <p>Строение, размножение, среда обитания, типы плазмодия, первичный и вторичный плазмодий, типы спороношений, классы и порядки, сапротрофные и паразитные виды; болезнь – кила капусты вызываемая грибом-Plasmodiophora brassicae. Особенности в жизненном цикле.</p> <p>Oxu materialları:</p> <p>1. Билай В.И. «Основы общей микологии» 1989г. с.77-80.</p> <p>2. Горленко М.В. «Курс низших растений» .1981 с.268-281.</p>		+	2	25.02.20
2	<p>Mövzu № 2. Грибоподобные организмы. Характеристика отделов- Oomycota, Chytridiomycota, Zygomycota</p> <p>Qısa icmali:</p> <p>Строение, размножение, среда обитания, состав клеточной стенки, количество жгутиков, типы ветвлений конидиеносцев, сапротрофные и паразитные виды, представители- <i>Plasmopara viticola</i>, <i>Phytophtora infenstans</i>, <i>Albugo candida</i>, <i>Olpidium brassicae</i>, <i>Mucor</i>, <i>Rhizopus</i>, <i>Entomophthora</i>.</p> <p>Oxu materialları :</p> <p>1. Билай В.И. «Основы общей микологии» 1989 с.81-97</p> <p>2. Горленко М.В. «Курс низших растений» 1981 с.296-333.</p>		+	2	10.03.20

3	<p>Mövzu №3.Характеристика отдела-Ascomycota.</p> <p>1класс-Hemiascomycetes, порядок-Endomycetales-дрожжевые грибы, Порядок-Taphrinales</p> <p>2класс-Plectomycetes-мучнисторосые грибы.(Erysiphales),</p> <p>Qisa icmali:</p> <p>Строение,размножение,сапротрофные и паразитные представители,использование дрожжевых грибов, среда обитания типы и образование сумок.</p> <p>Oxu materiallari :</p> <p>1.Билай В.И. "Основы общей микологии" 1989 с.98-106</p> <p>2.Горленко М.В. "Курс низших растений" 1981 с.333-357</p>		+	2	31.03.20
4	<p>Mövzu № 4Отдел –Ascomycota</p> <p>Характеристика классов- Pyrenomycetes,Discomycetes,Loculoascomycetes</p> <p>Qisa icmali;</p> <p>Среда обитания,строение,размножение, сапротрофные и паразитные виды. порядки,представители,применение.Конидиальная и сумчатая стадии.</p> <p>Oxu materiallari;</p> <p>1.Билай В.И."Основы общей микологии" 1989 с.106-1142.Горленко М.В."Курс низших растений" 1981 с.368-386</p>		+	2	14.04.20
5	<p>Mövzu №5 Характеристика отдела- Basidiomycota</p> <p>1 класс-Holobasidiomycetes</p> <p>Порядки-Aphyllophorales,Agaricales</p> <p>Qisa icmali:</p> <p>Характеристика класса, порядков, биотрофные представители,среда обитания.Съедобные и ядовитые грибы Распространение этих грибов.Формы , окраска плодовых тел.и спор, расположение гименофора, деление на семейства-трутовиковые,рогатиковые,ежовиковые и.т.д.</p>		+	2	28.04.20

	Oxu materiallari: 1.Билай В.И.«Основы общей микологии»1989 с.118-125 2.Горленко М.В.«Курс низших растений»1981 с.388-435				
6	Mövzu №6 Отдел – Basidiomycota 2класс-Teliobasidiomycetes, порядки- Ustilaginales и Uredinales. Qisa icmali: Характеристика класса: строение, размножение, биотрофные представители , типы спороношений, распространение. Oxu materiallari : 1.Билай В.И.«Основы общей микологии» 1989с.125-132 2.Горленко М.В.«Курс низших растений» 1981 с.439-458		+	2	12.05.20
7	Mövzu № 7 Характеристика отдела- Deuteromycota Сапротрофные и биотрофные представители. Qisa icmali: строительство, размножение, распространение типы конидий и ветвления конидиеносцев Виды вызывающие заболевание у людей, животных и растений, применение в промышленности. Oxu materiallari: 1.Билай В.И.«Основы общей микологии» 1989 с.132-153 2.Горленко М.В.«Курс низших растений» 1981 с.461-471		+	2	19.05.20
8	Mövzu №8 Отдел –Deuteromycota Представители образующие микоризу.. Qisa icmali: Среда обитания, типы конидий, виды- Fusarium sambucinum, Fusarium . Fusarium cuimorum, Fusarium gibbosum. Oxu materiallari : 1.Билай В.И.«Основы общей микологии» 1989 с.135-158 2.Горленко М.В.«Курс низших растений» 1981 с.472-476		+	1	27.05.20

VI. Sərbəst işlərin mövzuları və təhvil vermə tarixləri:

NN	Mövzunun adı	Təhvil verilmə tarixi
1.	Характеристика слизевиков – <i>Myxomycota</i> и <i>Plasmodiophoromycota</i>	04.03 – 18.03
2.	Особенности отдела- <i>Oomycota</i>	
3.	Характеристика отдела - <i>Chytridiomycota</i>	
4.	Классификация и характеристика отдела - <i>Zygomycota</i>	
5.	Сумчатые грибы отдел – <i>Ascomycota</i> . Характерные особенности.	
6.	Характеристика классов - <i>Hemiascomycetes, Plectomycetes</i>	06.04 – 24.04
7.	<i>Pyrenomycetes, Discomycetes,</i> <i>Loculoascomycetes</i> строение, представители.	
8.	Шляпочные грибы, отдел – <i>Basidiomycota</i> . Характерные особенности.	
9.	Головные и ржавчинные грибы. Типы споронесений.	07.05 – 25.05
10.	Несовершённые грибы. Характеристика, строение и применение.	

Semestr ərzində qiymətləndirmə və bal bölgüsü:

Balların maksimum miqdarı – 100 bal.

VII. Semestr ərzində toplanan maksimum bal – 50 bal

Dərsə davamiyyətə görə	10 bal
Tələbələrin sərbəst işinə görə	10 bal
laboratoriya dəslərinin nəticələrinə görə	30 bal

A) Semestr imtahani nəticəsinə görə - maksimum 50 bal

Hər biletde – 5 sual, hər suala – 10 bal verilir

Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.

B) Semestr nəticəsinə görə qiymətləndirmə(imtahan və imtahana qədər toplanan ballar əsasında):

91 – 100 bal	əla	A
81 – 90 bal	çox yaxşı	B
71 – 80 bal	yaxşı	C
61 – 70 bal	kafi	D
51 – 60 bal	qənaətbəxş	E
51 baldan aşağı	qeyri-kafi	F

Müəllim: dosent, Mehdiyeva L.N.

İmza:



Tarix: 16.IX.2019